


Banklararası Kart Mərkəzi


1. Ümumi məlumat

2016-cı ilin 1 aprel tarixindən istismara verilən *Banklararası Kart Mərkəzinin (BKM)* ölkədə prosessinq fəaliyyəti göstərən bütün təşkilatların infrastrukturunu arasında interfeysi təmin edir və bununla da rezident banklar tərəfindən emissiya edilmiş ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatların emalı artıq bu infrastruktur vasitəsilə həyata keçirilir. Bununla yanaşı, bu əməliyyatlar üzrə mübahisəli halların həlli, iştirakçılar arasında klirinqin aparılması və son hesablaşmaların başa çatdırılması təmin edilir.

Sxem 1. *BKM istismara verilməmişdən əvvəl kart prosessinq mərkəzləri arasında ödəniş kartları ilə ölkədaxili əməliyyatların aparılması*



Sxem 1. BKM üzərindən ödəniş kartları ilə ölkədaxili əməliyyatların aparılması



2. Məqsədi

BKM-in yaradılmasının məqsədi ölkədə emissiya olunmuş ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatlar üzrə iştirakçılar arasındakı məlumat mübadiləsinin daha effektiv formada təşkili və təhlükəsizlik səviyyəsinin yüksəldilməsidir.

BKM ölkədaxili kart əməliyyatları üzrə xidmət haqlarının bazar tələblərinə uyğun çevik tənzimlənməsi imkanı yaradır. Belə ki, iştirakçılar arasındakı iki və çoxtərəfli razılaşma əsasında xidmət haqlarının BKM-də təyin edilmiş xidmət haqlarından yüksək olmamaq şərti ilə təyin edilə bilər.

3. Hesablaşmaların həyata keçirilməsi

Milli və xarici valyutada (USD, EUR, GBP) aparılaraq emal olunan əməliyyatlar üzrə hesablaşmalar BKM-də həyata keçirilir.

Milli valyutada aparılaraq emal olunan əməliyyatlar üzrə hesablaşmalar AZİPS vasitəsilə başa çatdırılır və bu məqsədlə AZİPS-lə inteqrasiya edilmişdir.

4. Xidmət olunan təşkilatlar

Hazırda, ölkədə fəaliyyət göstərən bütün Xidmət Mərkəzləri (“Azericard” MMC, “Millikart” MMC) və onların şəbəkəsində xidmət olunan 29 bank, prosesinq fəaliyyəti göstərən banklar (“Kapital Bank” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC) sistemə inteqrasiya olunmuşlar. Sistemdə Visa və MasterCard beynəlxalq kart təşkilatları aid bütün kart məhsulları dəstəklənir.

5. Təhlükəsizlik

BKM-də məlumat təhlükəsizliyinin təmin edilməsi üçün iştirakçılar tərəfindən iş yerlərinə giriş prosedurunun Mərkəzi Bankın “Bank Sertifikat Xidmətləri Mərkəzi”nin (BSXM) verdiyi sertifikatlardan istifadə olunaraq həyata keçirilir.

Layihənin icrası dövründə sistemdə fəaliyyətin davamlılığının təmin edilməsi məqsədilə XM ilə BKM arasında məlumat mübadiləsi üzrə ikinci ehtiyat xətti çəkilməsi, sistemin əsas və ehtiyat mərkəzləri arasında informasiya mübadiləsi online replikasiya rejimində təmin edilmişdir.

Sistemin fəaliyyəti zamanı mümkün risklərin qiymətləndirilməsi, fəvqəladə hal zamanı ölkə daxili əməliyyatların kəsilməməzliyinin təmin edilməsi, xidmət mərkəzləri və banklararası əməliyyatların emalının reqlamentə uyğun olaraq icra edilməsi məqsədilə Mərkəzi Bankın qaydalarına uyğun olaraq rübdə 1 (bir) dəfə Mərkəzi Bankın operatoru olduğu sistemlər 1 (bir) gündən az olmayaraq ehtiyat mərkəzdə işləməlidir.

6. Hüquqi əsası

BKM üzərindən əməliyyatlar “Banklararası Kart Mərkəzi üzərindən əməliyyatların aparılmasına” dair Kollektiv Sazişə, Azərbaycan Respublikasının qanunvericiliyinə, Mərkəzi Bankın aktlarına və BKM-in fəaliyyətini tənzimləyən digər normativ sənədlərə uyğun olaraq aparılır.

